

KİTABÇILIQ İŞİ

*Dr.Rövşən MƏMMƏDOV
Sumqayıt Dövlət Universiteti/Azərbaycan
Dos.Dr.Gül Banu DUMAN
Bülent Ecevit Universiteti/Türkiyə*

ƏXLAQI-MƏNƏVİ MƏDƏNİYYƏT UŞAQ NƏSRİNDƏ (1970-1980)

Açar sözlər: Təlim-tərbiyə, milli dəyərlər, əxlaq kodeksi, fəlsəfə, ideologiya, uşaq ədəbiyyatı

Ключевые слова: Образование, национальные ценности, этика, философия, идеология, детская литература

Key words: Education, national values, ethics, philosophy, ideology, children's literature

1970-80-ci illər uşaq nəsrinin başlıca vəzifələrindən önəmlisi təlim-tərbiyə və əxlaqi mövzularla bağlı idi. Qocalara hörmət etmək, Vətəni, xalqı sevmək, yalan danışmamaq, kiçik yaşlarından zəhmətə alışmaq, maddi və mənəvi sərvətlərin yaradıcısı olan insanı, onun əməyini lazıminca qiymətləndirmək kimi hər zaman aktual olan məsələlər bu hekayələrin əsas mövzusu idi. Bu hekayələrdə təsvir olunan müsbət qəhrəmanlar istər davranışları, istər təhsilləri, istərsə də ictimai həyatdakı əməlləri ilə oxuculara örnək olur, nümunəvi vətəndaş obrazı yaradırlar. Qeyd olunan hekayələrin maraqlı cəhəti, orada dünyagörmüş insanlarla daha müasir düşüncə tərzinə malik uşاقlar arasında gedən ziddiyətlərdir. Bir tərəfdə böyük həyat yolu və təcrübəsi keçmiş ağsaqqal və ağbirçəklər, digər tərəfdə isə həyat yolunda hələ yenice addımlağa başlayan kiçiklər. Yaziçı burada üstünlüyü nisbətən uşaqlara versə də, müdriklərin də məsləhətlərinə biganə qalmır. Təbiidir ki, müdriklər özləri də başa düşürlər ki, cəmiyyət hər zaman yeniləşməyə doğru gedir, bəzi dəyərlər artıq yeni dövrdə qəbul edilmir. Bu da təbiidir: Zaman və vaxt nisbi anlayışdır və bunlar daim hərəkətdədir. Deməli, zaman, dövr dəyişdikcə cəmiyyət də onunla paralel olaraq inkişaf edir. Görkəmli tənqidçi Y.Qarayevin təbirincə, “Gəlimli-gedimli dünya” haqda epik düşüncəni, “Biz gedirik, qoca dünya qalandır” fəlsəfəsini günün intellekti qəbul və təsdiq etmir-

di... Dərk olunmuş ağsaçlı həqiqətdən nağıl və əsatir körpəliyinə, təbiiliyə və ilkənliyə səyahətlər belə geniş miqyaslı tarixi-bədii nikbinliyin fəlsəfəsi baxımından özünü doğrultmur. Köklə rabitə həmişə daxildə, alt qatdadır. Axı keçmiş bizə gələcəyin özü yox, məhz alt qatdakı təməli kimi lazımdır. O, sabahı əvəz edəndə yox, onu öz ciyində yüksəyə qaldıranda və başı üstdə - ucadə saxlayanda möhtəşəmdir. Arada belə bir rabitə itəndə onlar hər ikisi bir-biri üçün, ikisi birlikdə isə bizim üçün itmiş olurlar. Kök həmişə arxada və dərindədir, o, bizdən irəlidə və yüksəkdə olsa, biz heç zaman ondan irəliyə və yüksəyə qalxa bilmərik və əslində belə kök təmələ yox..., çəpərə çevrilər” [9.49].

Yazıçılar məhz bu faktoru ön plana çəkərək seçdikləri mövzuları zaman amili baxımından təhlil edir və oxuculara çatdırırırdılar. Yəni yazıçı əxlaqi burada hər iki tərəflə “kompromis”ə girir, onların ümumi fikrini öyrənir, nəticədə ortaq məxrəcə gəlir: Tahir etdiyi hərəkətə görə mütləq Xankişi babadan üzr istəməli, Xankişi baba da öz növbəsində böyükük göstərib onu bağışlamalıdır (“Peşmançılıq” -N.Süleymanov), Məktəb direktoru ilə Orxan arasında “sühl sazişi” imzalanmalı, bundan sonra bir daha bu tip hadisələrin məktəb həyatına təsirinin qarşısı alınmalıdır (“Məktəb illəri” -R.Yusifoğlu), Səlim bundan sonra nəinki Səkinə xalaya, digər böyükərin məsləhətinə qu-laq asmalıdır (“Qoca həkim” - B.Həsənov), Ka-

mal və Şamil tək Nailəyə görə yox, hər zaman ni-zam-intizamı qorunmalıdır (“Nailənin sevinci”-Ə. Əmrəhov), Cəmil öz mənafeyi üçün dostunu gü-daza verib Kazım dayıya yalan danışmamalıdır (“Cəmil+Mahir=...”-F.Tarverdiyev), Elşad atası tənbeh edərkən yox, ümumiyyətlə “kişi kimi” verdiyi sözə əməl etməlidir (“Kişi kimi”-G.Hü-seynoğlu), Şəfəq heç nəyə baxmayaraq nəinki Zöhrə müəllimənin dərsini, ümumiyyətlə, bütün fənləri yaxşı oxumalıdır (“Yerə dağılan muncuqlar”-T.Mahmud).

Bütün bu hadisələrin fonunda ümumi bir əx-laqi yanaşma formalaşır və bu mövzuda yazılın əsərləri oxuyan kiçiklər real həyatda bənzər xoşa-gəlməz hadisələrin qarşısının alınması istiqamətində elə kiçik yaşlarından hazır olurlar.

Əxlaqi mövzuda yazılın hekayələrin demək olar ki, hamısında oxşar hadisələr cərəyan edir və nəticə etibarilə bu əsərlərdə baş verənlər ümumi-likdə xalqımızın yüksək mənəvi dəyərləri fonunda təsvir olunur.

Beləliklə də, yeni ədəbi nəsilin nümayəndələri milli-mənəvi dəyərləri qabarıq şəkildə tə-svir edərək yazdıqları hekayələrdə tədricən milli koloriti gücləndirdilər. Bu, olduqca mühüm və etinasızlıq göstərilməyəcək bir problem idi. Çünkü əsl vətənpərvər ruhunda formalaşan uşaqlar zaman keçdikcə milli dəyərləri hər şeydən üstün tutaraq millətin genefondunu müəyyənləşdirir və xalqımızın mentalitetini yaşadırlar. Təsadüfi deyil ki, xalqımızın sınağından çıxmış milli adət-ənənələrimizi, ictimai davranışın etik ölçü və mizanlarını, “insanlıq” təsəvvürlərini, abır-hə-ya duyğusunu, birgə yaşayışımızın qədim və sa-bit formaları kimi kənd və şəhər mühitini –milli müəyyənliliyimizin bu mənəvi və maddi təsisatları 70-80-ci illərin uşaqlarının həmişə müəllif fikrinin diqqət mərkəzində olmuşdur. Ona görə də bu işdə uşaq yazarlarının qarşısına çox məsuliyyətli vəzifə qoyulurdu. M.Aslanın, T.Mahmudun, N.Süleymanovun, İ.Hümmətovun, G.Hüseynoğlu-nun, Ə.Səmədlinin, Həbibənin, Ə.Babyevanın, Ə.Əhmədovanın, B.Həsənovun və b. əsərləri bu qəbildəndir.

Bu bir həqiqətdir ki, haqqında söhbət gedən mövzu ilə əlaqədar Azərbaycan xalqının təfəkküründə müəyyən etik-mənəvi ölçülər, model-lər formalaşmışdır. İstər əməyə, istər dostluğa, istərsə də ata-anaya və s. münasibətdə yüzillərin sınağından çıxmış əxlaqi prinsiplər mövcuddur. Zaman nə qədər dəyişsə də, mənəvi-əxlaqi müna-sibətlərdə nə qədər böyük təkamül prosesi getsə də, həmin prinsiplər yüz illər boyu yaşamaqda və cəmiyyətin sosial-mənəvi həyatını nizama sal-maqda davam edir. Milli ictimai şüurda az də-yişən, ən çox normativ olan məhz əxlaqi şüurdur desək, yanılmarıq. Ona görə də bu sahədə orjinal fikir söyləmək və ideya-bədii təhlil aparmaq ol-duqca çətindir. Məhz həmin mövzuya müraciət edən sənətkarlardan çox ciddi yaradıcılıq axta-rişları aparmaq, mənsub olduğu xalqın xarak-ter və psixologiyasını, mənəvi dünyasını dərin-dən bilmək tələb olunur. Milli-mənəvi dəyərlər mövzusu hər bir yazarın yaradıcılığında prioritet olsa da, bu məsələ fərqli düşüncə tərzi etiba-rilə müxtəlif prizmalardan işlənmişdir. Bəziləri (Ə.Səməlli, Ə.Babayeva, İ.Hümmətov, M.As-lan, T.Mahmud, Ə.Cəfərzadə) dəyərləri sırf xalq ədəbiyyatı ruhunda, milli maraqlar zəminində təhlil edirdisə də, bəzi yazarlar (Z.Xəlil, E.Mah-mudov, N.Süleymanov, Ə.Əhmədova, X.Hasilo-va, A.Mansurzadə, F.Tarverdiyev) milli dəyərləri Qərb kontekstində müasirliklə qarşılaşdırıb sintetik variantda oxuculara təqdim edirdilər.

Ə.Səmədlinin hekayələrinin mövzusu xalq ədəbiyyatı ilə daha çox səsləşir. Bu hekayələrdə nənələrimizin təndirdə çörək bişirməsi (Solmaz nənə – “Çörək ətirli nənə”), nənənin öz nəvələri-ni başına yığıb “qorxulu Divin nağılları”nı danış-ması (“Küsəyən nənə”) təsvir edilir, milli əxlaq normaları, ailə-məişət məsələləri orjinal şəkildə oxucuya çatdırılır. Əsərlərdə adətən, Azərbaycan milli mətbəxinin ən ləziz təamları da bədii cəhət-dən son dərəcə mükəmməl təsvir edilərək kiçik oxuculara təqdim edilir: “Neçə illər idi ailənin çörəyini Solmaz nənə bişirirdi. Səliqə ilə xamır eləyər, ona acıtmə qatib ütünü basdırır, xamır acıyanı kimi təndirə od salardı” [10.298].

Z.Xəlil isə bu problemə tam fərqli şəkildə yanaşır. Yazarın hekayələri müasir prizmadan daha geniş təsvir edilir. Bu hekayələrin mövzusu gündəlik həyatda qarşılaştığımız hadisələrdən bəhrələnir. Z.Xəlilin hekayələrində qərbə meylilik, çağdaş Avropa ədəbiyyatının lirik-psixoloji, fəlsəfi üslubu nəzərə çarpar. Belə ki, L.Kerollun, H.X.Andersenin, Ş.Perronun, R.Kiplinqin üslubunu bu əsərlərdə görmək mümkündür. Akademik B.Nəbiyev Z.Xəlilin nəsrini geniş təhlilə cəlb edərək yüksək dəyərləndirmiş, müəllifin özünü isə nəsr yaradıcılığına görə dünya uşaq ədəbiyyatına töhfələr vermiş Qrimm qardaşları və Andersenlə müqayisə etmişdir [5.328]. Belə ki, Z.Xəlilin qəhrəmanları artıq müdrik qocalar, ağbirçək qadınlar deyil, ali təhsil almış, çağdaş dünya ilə “ayaqlaşan” ziyalılardır. Burada insan həyatının unudulmaz anları olan məktəb illərindəki “uşaq sevgisi” (“Aytən və Nazim”), özünü Günəşlə müqayisə edən İnsan (“Günəş və zəhmətkeş insan”), hətta “Dünyani özü ilə aparmaq istəyən Bəşir” də vardır. Bu xarakterlərin təsviri milli dəyərlərə söykənən müasir personajlar şəkildə qarşımıza çıxır. Görkəmli rus yazarı İ.Motyaşovun təbirincə desək, “Z.Xəlilin hekayələri bəzən gerçəkliliyi şərtiliklə əhatə edir, bəzən də, fantastika elementləri ilə” [8.331].

Z.Xəlilin hekayələrinin maraqlı cəhətlərindən biri də burada orta əsrlərin feodal xanlarının da müasir prizmadan təsvir edilməsidir. Şah Abbasın yaşam tərzi, dünyagörüşü xalq nağıl-larımızda təsvir edilən analoqlarından fərqlənir. Lakin müasir cəhətdən olsa belə, yazıçı təxəyyüllü burada milli əxlaq normalarını unutmamışdır. Ümmülikdə götürdükdə, Z.Xəlil öz üslubu ilə uşaq aləmində yeni bir dünya açır, onların həyatında gələcəyin təsvirini yaradır. Tanınmış metodist alim və həm də uşaq ədəbiyyatının tədqiqatçılarından biri Bilal Həsənli yazar: “Uşaqlar üçün yazan hər bir sənətkar üçün son dərəcə zəruri olan həssaslıq, uşaq aləminə dərindən bələdlik, təbiətindəki uşaq saflığı, təmizlik Z.Xəlilin yaradıcılığında da öz əksini tapmış, onun əsərlərinin oxucular arasında böyük uğurunu təmin etmiş-

dir” [6.274].

Ə.Əhmədovanın hekayələrində bir sıra maraqlı məqamlar vardır. Belə ki, sovet ideologiyasının əsərlərdə “hökmrənlıq” etdiyi zamanda ümumi fonda qədim adət-ənənələrimiz müəyyən dərəcədə öz əksini tapır: “Nənəmin elə qəribə evi var idi ki, indiki evlərə heç oxşamırı. Nənəm hər dəfə ağ kağızı ləməyə salmaq üçün naxışlı-naxışlı kəsir, kasaları silib yerinə düzürdü. Yerə xalça salmışdı, mütəkkə və döşəkçə düzmüdü, evin aşağısında qədim, dəyirmi stol var idi. Yerdə elə bardaş qurub oturardı ki, istəsəydim də ayaqlarımı elə çar pazlaya bilməzdəm...” [4.104].

N.Süleymanovun hekayələrində də milli-mənəvi dəyərlər, yüksək əxlaq normaları təsvir edilmişdir. Yaradıcılığında Azərbaycan kəndinin keçmişsi və bu gününə geniş yer verməsi yazarın hekayələrinin dəyərini daha da gücləndirir. Bu hekayələrdə böyüyə hörmət, yalan danışmamaq, doğulub boy-a-başa çatdığı yurdun qədrini bilmək və s. bu kimi məsələlər yüksək sənətkarlıqla təsvir edilmişdir. “N.Süleymanovun bədii uğurlarını şərtləndirən amillər yazılıçının öz yaradıcılıq ənənələrinə sadıq qalması, həyatı, uşaq mərağı və psixologiyasını daim öyrənməsi, həmişə axtarışda olmasıdır. O, hər zaman Azərbaycan kəndi, onun keçmişsi, müasir həyatı, xüsusilə isə, fədakar adamların, kənd uşaqlarının həyatından müntəzəm yazıb-yaradır” [5.99]. Ədibin “Peşmançılıq” hekayəsində böyüyün hörmətini saxlamaq (Xankişi baba – Tahir), “Torpaq” hekayəsində Vətənə məhəbbət, doğulub boy-a-başa çatlığı yurdun qədrini bilmək (Ördək balası), “Ən vacib məsələ” hekayəsində yalan danışmamaq, hər zaman yaxşı oxumaq (məktəbli Akif) ən önemli problemlər və kiçik oxuculara bir nümunə kimi təqdim edilir. Ə.Babayeva yazırı: “Bu hekayələr müasirlik cəhətdən nəzəri cəlb edir. N.Süleymanovun dili səlis, obrazları canlıdır. Mövzusu kənd həyatından alınmış hekayələrdə müasir insan, müasir həyatın tələbləri qabarık və canlı verilmişdir” [2.206].

Bu səpkidə ən irəlidə gedən yazıçı Məmməd Aslan və T.Mahmud idi. İstər mövzu və prob-

lematikası, istərsə də sənətkarlıq xüsusiyyətləri baxımından digər yazarlardan fərqlənən M.Aslan və T.Mahmudun yazdıqları hekayələr başdan-başa milli koloritlə zəngindir. T.Mahmud təsvirləri (meşə, quşların səsi, ildirim şaxması, göy guruldaması, yağışın yağması və s.) o qədər peşəkarcasına verir ki, əsərlər tanış olarkən oxucu özünü sanki təbiətin qoynunda hiss edir: “Min-min damla min-min yarpağa toxunduqca, yarpaq-dan-yarpağa axdiqca süzülüb xəzəllərin üstünə töküldükcə, bunların axınından qopan səslər birləşir, meşədə nəğmə yaradırdı. Bu nəğmə elə xoş, elə aydın və gözəl idi ki, onun sanki qaboya da çalındığını təsəvvürümə gətirirdim” (“Yağışın nəğməsi”); “...yuxarı qalxdıqca, mənzərələr dəyişir, meşə daha da qalınlaşır və sıxlışır. İri yarpaqlı kollar çıxalmışdı, adam boyu hündürlüyündə qalxıb hər tərəfdən yolu kəsirdi” (“Meşədə stansiya”) [7]. T.Mahmudun hekayələrində əsl ailə dəyərlərimiz qorunur: məişət-cəmiyyət, ər-arvad, valideyn-övlad və s. münasibətlər milli dəyərlər çərçivəsində təsvir edilir. Ananın ataya nəsə tapşırması, atanın ezməyyətdən qayıdarkən yoldaşının deyil, sərf öz sıfarişlərini yerinə yetirməsi, bütün bunların “münaqişə”yə səbəb olması T.Mahmudun hekayələrini daha da oxunaqlı edir:

- “ – Bəs mənə yapon şalı almamışan?
- Yox!
- Nə... ə... ə... Ola bilməz. Axı söz vermişdin!
- Düzdür vermişdim.
- Bəs niyə almamışan?
- Hər yeri əlek-vələk etmişəm. Ayağım dəyməyən mağaza qalmayıb.

- Heç insafın yoxdur, başım açıq qalıb, hamı mənə gülür. Gör pulları aparıb nəyə verib. Mənə bir şal almaq üçün addımını da atmayıb...” (“Yapon şalı, rəngbərəng işiqlar və konfetlər”).

Burada atanın “yapon şalı” eynilə Ağakərim

müəllimin “təzə paltar”ını xatırladır (“Təzə paltar” – A.Mansurzadə). Bu hekayədə də Ağakərim müəllimə həyat yoldaşı və uşaqları almaq üçün böyük “siyahı” düzəldirlər. Təbii ki, Ağakərim müəllimdə hər şeyi qulaqardına vuraraq ancaq kiçik qızı üçün paltar alır.

M.Aslan nəsri demək olar ki, tam şairanə yazılmış bir nəsrdir: “Göz gözü görmürdü. Turuq ataya birdən elə gəldi bu yerlər ömrünü qoynunda keçirdiyi sıldırım qayalı yalçın dağlar deyil; dünya binnət olandan elə-beləcə zülmətə bürünmüş bir vahimə dərəsidi” [1.4]. Göründüyü kimi şairin qələmindən çıxan nəsr belə şeir kimi ahenglə, axıcılıqla səslənir. Burada qədim adət-ənənlərimiz, dədə-babaların öyünd-nəsihəti xalqımızın illər boyu formalaşan dəyərlərini qoruyub saxlamağa yardımçı olur: “Bayraq özü-özünü qorumaz, onu damarında kişi qanı axan, əllər, ərənlər qoruyar!” (“Bayrağa döndərilmiş qız”); “...Göydə – bələdçi, yerdə – keşikçi. Öndə getməyin qayğıları çəkilməklə qurtaran deyil” (“Şah durna”) [1]. Bu hekayələrdə özünəməxsus yaşam tərzləriylə müdrik babalar, nurani nənələr yaşayır. Təbiidir ki, onlar öz əxlaq normaları ilə kiçik oxular üçün sözün əsl mənasında örnek göstərilirlər.

Qeyd etməliyik ki, bu hekayələr sayəsində müasir uşaq nəsrimiz sovet ideologiyasının təsirində olsa belə, zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni, orjinal əsərlərlə zənginləşirdi. Maraqlı cəhətlərdən biri də budur ki, həmin hekayələrin mövzusu və problematikası zahiri təsvir, bəs itənələrlə yanaşı, qismən real həyat hadisələri fonunda yazılılığı üçün buradakı ideyalar hər dövr üçün aktual hesab edilə bilər. Ümum-bəşəri ideyaların daşıyıcısı olan bir sıra hekayələr artıq neçə on illər keçməsinə baxmayaraq, hələ də kiçik yaşılı oxular tərəfindən sevilir və oxunur.

ƏDƏBİYYAT

1. Aslan M. Durnalar lələk salır. Bakı: Gənclik, 1982, 168 s.
2. Babayeva Ə. Yaradıcılıqda güzəştə yer yoxdur // “Azərbaycan” jurnalı №5, 1976, səh. 204-206
3. Əhmədov C. Uşaq və zaman. Bakı: Yaziçı, 1986, 163 s.
4. Əhmədova Ə. Bir ürək sindirmişam. Bakı: Gənclik, 1980, 171 s.
5. Əsgərli F. Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı. Bakı: ADPU, 2009, 435 s.
6. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Müəllim, 2008, 296 s.
7. Mahmud T. Gecə qapı döyüür. Bakı: Gənclik, 1988, 368 s.
8. Motyaşov İ. Son söz yerinə (Z.Xəlilin kitabına yazılmış məqalə). Bakı: Gənclik, 1986, səh. 330-331
9. Qarayev Y. Meyar – şəxsiyyətdir. Bakı: Yaziçı, 1988, 356 s.
10. Səmədli Ə. Generalın uşaqlığı. Bakı: Gənclik, 1991, 352 s.

Ровшан Мамедов

Гюль Бану Думан

ДУХОВНО-ЭТИЧЕСКОЕ КУЛЬТУРА В ДЕТСКОЙ ПРОЗЕ (1970-1980)

РЕЗЮМЕ

В статье рассматриваются этические ценности, один из ключевых вопросов 1970-х и 1980-х годов. Как мы знаем, 1970-80-е годы предлагают различные типы проблем и специфические особенности проблемы, с одной стороны, обращает внимание на глобализацию, современность, сложное, противоречивое и широкое освещение этой проблемы, с другой стороны, усиленный интерес. В статье эти проблемы были систематически проанализированы, исследованы и изучены. Взгляды выдающихся критиков цитировались и объяснялись на основе художественных примеров.

Rovshen MEMMEDOV

Gul Banu Duman

SPIRITUAL AND ETHICAL CULTURE IN CHILDREN'S PROSE (1970-1980)

SUMMARY

The article deals with ethical values, one of the key issues of the 1970's and 1980's. As we know, the 1970-80s propose different types of problem and specific features of the problem, on the one hand draws attention to the globalization, modernity, complex, contradictory and extensive coverage of this problem, on the other hand, strengthened interest. In the article, these problems have been systematically analyzed, investigated and studied. The views of prominent critics were quoted and explained on the basis of artistic examples.

Rəyçi: dos.Ş.T.Quliyeva; dos.N.M.Mehrəliyəva